

# Riyaziyyat dərslərində didaktik oyunların əhəmiyyəti

**Təranə SƏMƏDOVA,**  
Sumqayıt şəhər 16 nömrəli tam  
orta məktəbin ibtidai sinif müəllimi

Müasir məktəbin əsas vəzifələrindən biri də intellektual, fəal, həyati bacarıqlara yiyələnmiş vətənpərvər nəsil yetişdirməkdir. Bu məqsəd üçün müəllim təlim-tərbiyə prosesində müxtəlif yollardan istifadə etməlidir ki, biliklər möhkəm məniməsədilsin və uzun müddət yaddaşlarda qalsın. Biliklər uşaqlara hazır şəkildə təqdim olunduqda tez unudulur, lakin uşaq biliyi müstəqil, didaktik oyunların köməyi ilə, həll ediləcək tapşırıqların növlərindən asılı olaraq müxtəlif oyun xarakterli tapşırıqlardan istifadə etməklə qazandıqda daha effektiv nəticə əldə etmək olar. Bu yanaşmadan danışarkən pedaqqoqlar tez-tez Konfutsinin məşhur bir kəlamını yada salırlar: “Qulaq asıram-unuduram, görürəm-yadda saxlayıram, özüm edirəm-anlayıram”.


Müasir pedaqqoji və sosial araşdırımlar göstərir ki, ənənəvi dərs mühazirlərinin passiv dinlənilməsi faktların və biliklərin tez bir zamanda unudulmasına görüb çıxarır. Lakin didaktik oyunlarla məşğələlər şagirdləri həm fəallaşdırır, həm də biliyin yadda saxlanmasına müsbət təsir edir.

Xüsusilə ibtidai siniflərdə riyaziyyat dərslərində oyun xarakterli tapşırıqlar uşaqların düşüncə tərzini, hesablama qabiliyyətini, intellektini gücləndirir. Sadə didaktik oyunlar onların zehni, psixoloji inkişafını sanki qidaşdırır.

I sinifdə şagirdlər rəqəmləri keçərkən belə bir oyundan istifadə edirəm: 10 şagirdi

əllərində rəqəmlər yazılmış kartla lövhənin önündə nizamsız düzürom. Bir şagirdə isə onları ardıcıl düzəmsini tapşırıram. Digər şagirdlər kömək edə bilər. II sinifdə bu məşğələ 100 dairəsində keçirilə bilər.

Tək və cüt ədədlərin tam mənimsənilməsi üçün lövhəyə bir tərəfdə tək, o biri tərəfdə cüt sayıda smayliklər düzürom. 2 şagird biri tək, o biri cüt sayıda smaylikləri 2 yero ayırrı.



Cəld hesablama qabiliyyətini inkişaf etdirmək üçün yarış xarakterli oyun-tapşırıq verirəm. Hər bir qrupa uşaqların sayı qədər misal yazılmış kart paylayıram. Qrupdakı şagirdlərdən biri misalın birini həll edib, digər qrup üzvüne ötürür. Sonuncu qrup üzvü tapşırığı yerinə yetirib qurtaranda bayraq qaldırır. Kartlar yoxlanılır, hansı qrupun səhvi azdırsa, o qrup qalib hesab edilir (Bu məşğələni lövhədə də aparmaq olar).


Diqqətsizliyi aradan qaldırmaq və cəld hesablama qabiliyyətini gücləndirmək üçün belə bir oyun da tətbiq edilə bilər. Oyun “sən necəsən?” adlanır. Bu oyunu həm qruplarla, həm də bütün siniflə keçirmək olar. Həm 10, həm 20 dairəsində hesablamanın, həm də vurma, toplama və çıxma əməllərinin məniməsənilməsində daha uyğundur.

Kartında START komandası və hər hansı riyazi ifadə yazılmış oyunçu oyuna başlayır. O, deyir: “START mənəm,  $5+4$  kimdir?”. Şagirdlər dairə ilə durub bir-birini diqqətlə dinləyir və cavab axtarırlar.




Tapşırığı 2 səviyyədə; zəif və digər şagirdlər üçün tərtib etmək olar. Bu oyun vurma əməli üçün də aparıla bilər.

Ədəd oxu üzərində toplama və çıxmazı öyrənmək üçün lövhədə böyük ölçülü ədəd oxu asılır.



İki cür smayliklərdən istifadə edərək (ağlayan, gülən smayliklərdən) toplama əməlinə aid misallar həll etdirmək olar. Məsələn,  $15+2$  tapşırıqlarını həll etmək üçün I toplananın üzərinə gülən smaylik qoyulur. I toplanandan II toplanana qədər “irəli addimla” komandası verilir və cavab yazılır.  $19-3$  misalında isə geriye qayıtmak lazıim gəldiyi üçün ağlayan smaylik seçenek şagird çıxılan qədər geriye addimlayır.




Sərbəst tapşırıq verən zaman cütərlələ aparan oyundan istifadə etmək olar.

Məsələn, şagirdin biri zəri atrı, digəri zərdəki xallardan misal qurur və  $3+4=7$  dəftərə yazır.

$$\begin{array}{|c|} \hline \cdot \\ \hline \end{array} + \begin{array}{|c|} \hline \cdot \\ \hline \end{array}$$

Cütərlə öz funksiyalarını yerinə yetirib, yerlərini dəyişə bilərlər. Hər bir cütə 10-15 belə misal yazmaq tapşırılır və qiymətləndirilir.

Dərslədə məqsəd aydınlığının yaradılması mühüm şərtidir. Hansı tapşırığı harada, nə vaxt, nə məqsədlə, necə tətbiq etmək, nəticələri öyrənmək və yaymaq müəllimi düşündürməlidir. Məsələn, 20 dairəsində 10-luğú tamamlamaqla toplama (10-luğú aşma) misallarını öyrətmək üçün əvvəlcədən qrup masalarındakı stulları 10-20 düzürom. “Ad günü” adlanan bu oyunda uşaqları sinifa hissə-hissə dəvət edirəm. Əvvəlcə uşaqlar lövhənin önündə düzənləib dururlar. Lövhədə



masaların modelləşdirilmiş forması və misal yazıılır. Əvvəlcədən uşaqlar masadakı stulları sayırlar, hər masada 10 stul olduğunu diqqət mərkəzində saxlayırlar. Əvvəlcə qonaqların 9-ü gəlir və oturacaqlarda oturlurlar.

M.: Bu masada neçə yer boş qalır? 3-1. Sonra daha 5 nəfər də gelir.


M.: Bu qonaqlardan neçə nəfəri I masaya yerləşdirmək olar? 1 nəfərini

M.: O zaman birinci masanın arxasında neçə nəfər olacaq?  $9+1=10$  nəfər

M.: Neçə nəfər ikinci masanın arxasında oturacaq?  $5-1=4$  nəfər

M.: İki masanın arxasında cəmi neçə nəfər oturmuşdur? -14 nəfər

$$9+5=9+1+4=14$$



Eyni prosesi  $8+6$  misalına da aid edib praktik şəkildə göstərmək olar.

$$\begin{array}{c} 8+6=8+2+4=14 \\ 2 \quad 4 \end{array}$$

“Sadə konstruksiya” mövzusunu keçərkən həm motivasiya yaratmaq, həm yeni qruplaşdırma, həm də yaradıcılıq üçün hissələr ayrılmış maşın, yolka, ev, robot-hər biri ni müəyyən rənglərdə uşaqlara paylayıram. Eyni rəngləri bir qruplaşdırıb hissələrdən tələb olunan əşyaların konstruksiya edilməsini tapşırıram. Tapşırığı tez və düz yerinə yetirən uşaqları xüsusi smayliklərlə qiymətləndirirəm. Bu cür didaktik xarakterli tapşırıq şagirdləri müstəqilliyə, şüurlu fəaliyyətə yönəldir, düşündürür, təfəkkürünü inkişaf etdirir.

Didaktik xarakterli tapşırıqlar həm yazılı, həm də şifahi şəkildə keçirilə bilər. Təcrübə göstərir ki, belə tapşırıqlar dərsin maraqlı keçməsi ilə yanaşı, məzmunun dərində məniməsənilməsini, təlimin keyfiyyətini, şagirdlərin dərsə maraqlını da artırır. İnteraktiv təlim metodları ilə aparılan bu cür oyun və didaktik tapşırıqlar şagirdləri tədqiqatçılığa sövq edir.

Tez-tez testlərdən istifadə edib qarışqı tipli tapşırıqlar yerinə yetiririk. Bütün şagirdlərin düşüncə qabiliyyəti, məniməsəmə tərzi, potensial imkanları eyni olmadıqdan hər vaxt sərbəst işləmə yaxşı effekt vermər. Bəzi uşaqlar tapşırığın şərəfini aydınlaşdırıbilmirlər. Ən çox da I siniflərdə belə hallar baş verir. Onlar tapşırıqların şərəfini düzgün analiz etmə, nəticə çıxarma, həll etmə prosesində çətinlik çəkirələr. Ona görə də didaktik oyunların, şəkilli tapşırıqların istifadəsi uşaqları həm fəallaşdırır, həm də axtarışa sövq edir, passiv uşaqları fəallaşdırmaqdə böyük rol oynayır.